

MÜSTƏQİL AUDITORUN HESABATI
(və ya Müəssisənin 2020-ci il fəaliyyətinə dair Şərti Müsbət Auditor Rəyi)

“Kənan İnşaat və Ticarət” MMC – nin Rəhbərliyinə

“Kənan İnşaat və Ticarət” MMC üzrə 2020-ci hesabat ili ərzində aparılmış maliyyə - təsərrüfat əməliyyatlarının, onların ilkin sənədlərə əsasən mühasibat uçotunun müvafiq hesab planları üzrə uçota alınmasının, qurulmuş mühasibat uçotunun, aparılmış və ya seçilmiş uçot siyasətinin, tərtib olunmuş “Mənfəət Vergisinin Bəyənnaməsi”nin, onun Əlavələrinin, eyni zamanda, nəhayət, bütün bunların əsasında konsolidə edilərək (birləşdirilərək) hazırlanmış “Maliyyə vəziyyəti haqqında”, “Mənfəət və ya zərər və digər məcmuu gəlirlər haqqında”, “Kapitalda dəyişikliklər haqqında”, “Pul vəsaitlərinin hərəkəti haqqında”, “Uçot siyasəti və İzahlı Qeydlər” adlı Maliyyə Hesabatlarının əsaslılığını, qanunililiyinin, Beynəlxalq Standartların tələblərinə uyğunluğunun müəyyən olunması və düzgünlüğünün təsdiq edilməsi məqsədi ilə tərəfimizdən, həqiqətən də, həmin audit keçirildi.

“Müvafiq Auditor Rəyinin formalaşdırılması üçün əsaslar”;

Aparılmış müvafiq Auditor araşdırılmaları nəticəsində hesab edirik ki, həmin Rəydə qeyd olunanların əsaslandırılması və mövcud olan vəziyyətə uyğun formalaşdırılması məqsədi ilə Auditorun “Audit Planı” və “Audit Programı” adlı İş sənədlərində göstərilənlər üzrə yerinə yetirilmiş müvafiq Audit prosedurları və toplanılmış müvafiq Auditor sübutları yetərlidir, kifayət qədər münasibdir və həmin hesabat ilinin faktiki maliyyə vəziyyətinə və həmin ilin yekununa dair qeyd olunan göstəricilərə tam uyğundur.

Maliyyə Hesabatlarının Audit Beynəlxalq Audit Standartlarına uyğun aparılmış, o cümlədən 200 sayılı “Maliyyə hesabatlarının auditinin məqsədi və onu tənzimləyən ümumi prinsiplər”, 500-599 sayılı “Audit sübutu”, 505 sayılı “Kənar mənbədən təsdiqləmələr”, 230 sayılı “Auditin sənədləşdirilməsi”, 320 sayılı “Auditin planlaşdırılmasında və həyata keçirilməsində əhəmiyyətlilik”, 450 sayılı “Audit zamanı müəyyən edilmiş təhriflərin qiymətləndirilməsi” və 700-706 sayılı BAS-lara xüsusi diqqət yetirilmişdir.

Rəyin əsası kimi qəbul edilməli olan digər bir məsələ isə Beynəlxalq Audit Standartlarının (BAS) tələblərinə uyğun olaraq apardığımız həmin Audit üzrə hüquqi baxımdan daşimalı olduğumuz vəzifə məsuliyyətimizdir. Bu barədə isə həmin Hesabatın “Müvafiq Auditor Rəyinin formalaşdırılması üçün Auditorun məsuliyyəti” bölməsində ətraflı bəhs olunmuşdur.

Həmin Audit, Auditorların Peşə Etikası Məcəlləsinə, eyni zamanda, Beynəlxalq Audit Standartlarına, Milli Qanunvericilik və Normativ - Hüquqi Aktlarına, eyni zamanda, Azərbaycan Respublikası Auditorlar Palatasının müəyyən etdiyi müvafiq tələblərə uyğun olaraq icra edilmişdir.



“Keçirilmiş Auditə müəyyən olunmuş bəzi məsələlər üzrə qeydlər”;

“Müvafiq Auditor Rəyinin formalasdırılması üçün əsaslar” bölməsində göstərilən şərtlərin və ya təsirlərin tərkib hissəsi olaraq, eyni zamanda, verilməli və ya formalasdırılmalı olan Auditor Rəyi üçün də xüsusi əhəmiyyət kəsb edən aşağıdakıbir sıra məsələlərin həll edilməli olduğunu müəyyən etdik:

- Mühasibat uçotunun müvafiq hesab planları üzrə ilin sonuna göstərilən və eyni zamanda, icra edilmiş əməliyyatlara dair Hesabata daxil edilmiş dövriyyə rəqəmlərinin və qalıqlarının müvafiq qaydada inventarizasiya edilməli olduğunu;
- Aparılmalı olan İnventarizasiya əməliyyatlarının nəticələri barədə tərtib olunacaq müvafiq sənədlərdə göstəriləcək rəqəmlərin real və uyğun olması halında onların ödənilərək, alınaraq və ya digər formada ləğv edilməsi tədbirlərinin həyata keçirilməli olduğunu;
- Hal – hazırkı Maliyyə Hesabatlarının əsaslılığına, düzgünlüyüne və obyektivliyinə birbaşa təsiri olmayan digər məslələrin də (bəzi silgi və nizamlama Aktlarının və ya Mühasibat Arayışlarının tərtib olunması və ya bunların əsasında müvafiq mühasibat uçotu yazılışlarının verilməsi) həll edilməli olduğunu,
- Auditi aparılan hesabat ilinin müvafiq Hesabatının və onun Əlavələrinin müvafiq maddələrində əks etdirilmiş vergi, dsmf hesablamaları,gəlirlərin və ya vergi tutulan mənfəətin AR Vergi Məcəlləsinə əsasən nəzərə alınan xərcləri ilə bağlı olan rəqəmlərin dəqiqliyinin, əsaslılığının tam müəyyən olunması və ya dəqiqləşdirilməsi istiqamətində ilkin əməliyyat sənədlərindəki göstəricilərə və ya rəqəmlərə yenidən baxılmasının və ya diqqət yetirilməsinin vacibliyi.

“Müvafiq Auditor Rəyinin formalasdırılması üçün Rəhbərliyin məsuliyyəti”;

Yol verilmiş dələduzluq və ya buraxılmış səhvlerin nəticəsindən asılı olmayaraq əhəmiyyətli **təhriflərin olmamasına**, daxili nəzarət sisteminin **düzgün təşkilinə, tətbiqinə, davam etdirilməsinə**, müvafiq Uçot siyasetinin **düzgün seçilməsinə**, onun və Mühasibat uçotunun hesablar planının düzgün **tətbiqinə**, icra edilmiş əməliyyatların xarakterinin faktiki vəziyyətə münasib olması şərti ilə qurulmuş ilkin, əsas və baş uçot işinin müvafiq Standartların tələblərinə **uyğun qurulmasına və aparılmasına**, eyni zamanda, Cəmiyyətin rentabellik səviyyəsinin qorunub **saxlanılmasına**, Müəsissənin əsas fəaliyyəti ilə bağlı olaraq çəkilmiş xərclərin (maya dəyərinin) **obyektivliyinə**, bağlanılmış Müqavilələrin iqtisadi baxımdan **sərfəliliyinə**, digər bütün müvafiq məsələlərin düzgün həllinə, Cəmiyyətin əsas fəaliyyəti ilə bağlı olan digər müvafiq sahələrin düzgün idarə olunmasına və eyni zamanda, yekun olaraq, **2020-ci il ərzində** Müəsissə üzrə aparılmış maliyyə - təsərrüfat əməliyyatları barədə yerli və beynəlxalq Qanunvericiliyin şərtlərinə uyğun olaraq tərtib olılmış Hesabatların ilkin sənədlərin göstəricilərinə uyğun olan formada **düzgün hazırlanmasına** və Auditə **ədalətli təqdimatına** (vaxtında və təsdiq



olunmuş vəziyyətdə) görə Cəmiyyətin Rəhbərliyi və digər müvafiq əməkdaşları məsuliyyət daşıyır.

“Müvafiq Auditor Rəyinin formalaşdırılması üçün Auditorun məsuliyyəti”;

Bu Auditlə, müvafiq Qanunvericilik və Normativ – Hüquqi Aktlarla müəyyən olunmuş **Auditorun -Mənim vəzifəmlə bağlı olan məsuliyyətim** Müəsissənin Rəhbərliyi tərəfindən tərtib və təsdiq olunaraq bundan əvvəlki abzasda qeyd olunduğu kimi Auditə təqdim edilmiş və həmin Müəsissə üzrə aparılmış bütün növ əməliyyatların yekununa - 01.01.2021-ci il tarixə olan dövriyyə və qalıq rəqəmlərini əks etdirən Hesabatların və onların Əlavələrinin **düzgünlüyüün təsdiq olunmasının həqiqiliyi**, həmin Auditin bu sahəyə dair Normativ – Hüquqi Aktların və digər müvafiq Audit Standartlarının tələbləri baxımından **keyfiyyətlə aparılması**, Auditorun Peşə Etikası Məcəlləsinin tələblərinə **əməl edilməsi**, Auditə dair müvafiq prosedurların **tamyerinə yetirilməsi**, lazımı Auditor sübutlarının **kifayət qədər toplanılması**, Auditin vaxtında, tələb olunan keyfiyyətlə **başa çatdırılması**, eyni zamanda, keçirilmiş Auditin nəticələrinə dair **müvafiq Auditor Rəyinin düzgün formalaşdırılması** və ya bu barədə **Müstəqil Auditor Hesabatının düzgün tərtib olunması və “Auditor xidməti göstərilməsi” barədə Müqavilə üzrə götürülmüş əsas öhdəliklərin icrası ilə bağlıdır.**

Hesab edirəm ki, müvafiq Qanunvericilik Aktları ilə müəyyən olunmuş səlahiyyətlərim və hüquqlarım daxilində, Auditor olaraq, yuxarıda qeyd edilən məsuliyyətimlə bağlı olan məsələləri və Müqavilə üzrə götürdüyüm öhdəliyi vaxtında, tam, eyni zamanda, qanuni baxımdan tələb olunan formada və qaydada icra etmişəm.

“Keçirilmiş Audit üzrə Nəticə”;

Keçirilmiş həmin Audit nəticəsində toplanılmış auditor sübutlarına və yerinə yetirilmiş müvafiq audit prosedurlarına əsasən, yekun olaraq **hesab edirəm ki**, Auditə təqdim edilmiş yuxarıda qeyd olunan, Beynəlxalq tələblərə uyğun olan formada hazırlanmış **Maliyyə Hesabatlarında göstərilən müqayisəli məlumatlar**, “Kənan İnşaat və Ticarət” MMC -nin həmin hesabat ili ərzində mövcud olmuş maliyyə vəziyyətini və 31 dekabr 2020-ci il tarixə yaranmış maliyyə nəticələrini (eyni zamanda, mühasibat uçotunun müvafiq hesablar üzrə dövriyyə rəqəmləri və qalıqları) Maliyyə Hesabatlarının Beynəlxalq Standartların tələbləri baxımından düzgün əks etdirir və **həmin məlumatlar** müvafiq məqsədlərlə həmin hesabat ilində aparılmış əməliyyatlar, onların xarakteri, vacibliyi və mahiyyəti barədə **ədalətli-real təsəvvür yaradır**, eyni zamanda, həmin Rəyin “Keçirilmiş Auditlə müəyyən olunmuş bəzi məsələlər üzrə qeydlər” bölməsində göstərilənlərin və Cəmiyyət üzrə aparılan həmin Auditlə müəyyən olunmuş digər müvafiq



halların da təsirləri nəzərə alınmaqla Cəmiyyətin 2020-ci il ərzində aparılmış maliyyə - təsərrüfat fəaliyyəti və bu fəaliyyətə dair tərtib olunmuş Maliyyə Hesabatları barədə **Şərti Müsbət Auditor Rayının** formalasdırılmasının və ya tərtib olunmasının mümkünüyünə əsas verir.

“Auditor xidməti göstərilməsi barədə” Müqavilə üzrə qəbul edilmiş öhdəliyin yerinə yetirilməsi məqsədi ilə keçirilmiş Auditin nəticələrinə dairhəmin **Şərti Müsbət Auditor Rəyi** tərtib və “Auditor Xidməti Haqqında” AR Qanununun 8-ci maddəsinin tələblərinə əsasən Auditorun imzası, möhürü ilə təsdiq olundu.

Həmin Rəy Auditə təqdim olunmuş Sənədlərin, sübutların, aparılmış əməliyyatların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin Cəmiyyət üzrə həmin hesabat ili ərzində mövcud olmuş maliyyə vəziyyətinə və onun “Keçirilmiş Audit üzrə Nəticə” hissəsində qeyd olunanların obyektivliyinə Auditor tərəfindən verilən müvafiq qiyməti eks etdirir, eyni zamanda, **bütün hüquqi, fiziki şəxslər, o cümlədən, Dövlət Hakimiyyəti, İdarəetmə, Məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi Sənəddir.**

Auditor Rəyi 17.05.2021-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədən ibarət olmaqla tərtib edilərək, təyinatı üzrə istifadə olunması məqsədi ilə “Sifarişçi”yə təhvil verildi.

**Azərbaycan Respublikası Auditorlar Palatasının
və ABŞ Beynəlxalq daxili Auditorlar Institutunun üzvü,
Müstəqil Auditor:**

A.A.Əliyev

